



KİVDF

www.kivdf.gov.az

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətlı mövqeyinin müdafiə edilməsi

yirminci yüzillik Azərbaycan türklerinin kütləvi soyqırımı və deportasiya aktları ilə üzləşdiyi bir dövrdür. Bir əsrərə dəfələrlə soyqırıma və deportasiyaya məruz qalan soydaşlarımız ermənilərin töredikləri terror hadisələrindən hər zaman ciddi əziyyət çəkiylər. Dünyanın gözü qarsısında soydaşlarımıza qarşı baş verən cinayət aktlarına beynəlxalq aləm tərəfindən hüquqi-siyasi qiymət verilməyib, insan haqlarını əllərində bayraq edən beynəlxalq təşkilatlar bunu sus-qunluqla qarşılıyıblar.

II yazı

Azərbaycan tarixçiləri ermənilərin azərbaycanlılara qarşı töredikləri deportasiya aktlarını təsdiqləyen faktları, sənədləri nəinki Qafqaz respublikaları arxivlərindən, hətta dünyadan bir sira arxivlərindən elde ediblər. Tariximə qanlı yazılan 1905-1906-ci illər, eləcə də digər dövrlər ciddi şəkildə araşdırılır.

Tarixçi-alim Nuru Məmmədov qeyd edir ki, XX əsr Azərbaycan tarixinin ağırılıcıl səhifelerindən, faciələrlə dolu dövrlərindən biri soydaşlarımızın dədə-baba torpaqları olan Qəribi Azərbaycanın kütəvi şəkildə zorakılıqla deportasiya olunmasıdır. "Erməni millətçilərinin riyakar və məkrili siyaseti nəticəsində on minlərlə azərbaycanlı "könnüllük" pərdəsi altında, acı göz yaşları axıda-axıda, yüzlərlə, minlərlə qurban verə-verə doğma yurdlarından zorla çıxarılib, fəryad çəkəcək sürgünə məruz qalıb.

Erməni millətçilərinin şovinist siyaseti bütün XIX-XX əsrlər boyu mərhələ-mərhələ davam etdirilib, deportasiyalar və soyqırımlar nəticəsində minlərlə dinc azərbaycanlı amansız formada məhv edilib. Ulu öndər Heydər Əliyevin 1997-ci il dekabrın 18-də imzaladığı "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistanda SSR ərazisindəki tarixi-ətnik torpaqlarından kütəvi şəkildə deportasiyası haqqında" Fərmandıcı deyilir: "Son iki əsrə Qafqazda azərbaycanlılara qarşı məqsədönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyaseti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyaset nəticəsində azərbaycanlılar indi Ermənistandan adlandıran ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi-ətnik torpaqlarından didərgin salınaraq kütəvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağlıbildunga viran edilmişdir".

Azərbaycan torpaqlarına göz dikən erməni milletçiləri monoetnik və "Türksüz Ermənistən" uğrunda gizli və bəzən legal müharibələr aparılmışlar. Onlar ən əlçək və rəzil mübarizə formallarından istifadə edərək "böyük Ermənistən" ideyasını gerçəkləşdirmək üçün saxta ideoloji tezisler formalasdırmış, terrorçu təşkilatlar yaratmış, türk xalqlarına və azərbaycanlılara qarşı genişməqası qətlər və vəhşiliklər töötmişlər.

Yerli olmayan bu hiyələr insanlar çox böyük bir məkrələ Qafqazda özlərinə məskən salmış və tarixin müəyyən zamanlarında hissə-hisə torpaqlar ələ keçirərək qondarma Ermənistən dövləti yaratmışlar. Sonra isə "böyük Ermənistən" imperiyası yaratmaq üçün məkrili planlarını həyata keçirməyə çalışmışlar. XX yüzilliyin əvvəllerində Türkiyədə və İranda türk-müsəlman xalqlarını kütəvi şəkildə qıran və azərbaycanlılara soyqırımı teşkil edən erməni cəlladları həmin yerlərde ciddi müqavimətə rast gelmiş və istədiklərinə nail ola bilmediyi üçün zərbənin ağırlıq istiqamətini Qafqaza yönəltmişdilər. Havadalarının köməyində bəhrelənən ermənilər 1918-ci il mayın 28-de "Ermənistən Respublikası" elan etdikləri zaman bu dövlətin paytaxtı belə yox idi və Azərbaycan Milli Şurası 1918-ci il mayın 29-da keçirilen iclasında səs çıxlığı ilə İrəvan şəhərini Ermənistən Respublikasının paytaxtı kimi tanımağı mümkin saymış və İrəvanı ermənilərə "bağışlamışdı". Qeyd etmək lazımdır ki, erməni millətçilərinin təbiətinə və xarakterlərinə yaxşı bələd olan bəzi Milli Şura üzvləri həmin iclasda bu qərara qəti etiraz etmişdilər. Məsələn, Bağır bəy Rzayev Milli Şurada təmsil olunmuş İrəvanlılar adından demişdi: "Müstəqil Azərbaycan uğrunda çalışmaqla yanaşı, rica edirik bizi, erməni respublikası ərazisində qalanları da unutmayın". Tarix uzaqqörənlək deyilənləri təsdiqlə-



Azərbaycanlıların öz yurdlarından ermənilər tərəfindən zorakı deportasiya tarixləri...

Nuru Məmmədov: "...Növbəti dəfə azərbaycanlıların Ermənistən SSR ərazisindən kütəvi şəkildə köçürülməsi siyaseti ortaya atılır"

di".

Alim qeyd edir ki, beləliklə, daşnaklar "paytaxtsız" erməni respublikası yaradıldığı gündən şirnikərək Azərbaycan torpaqlarını çox böyük bir iştahla ələ keçirməyi qarşılara məqsəd qoymuşlar. Əhalinin böyük əksəriyətini azərbaycanlılarının təşkil etdiyi Lori-Pəmpək, Şöreyal, Zəngəzur qəzələrində və Göyçə mahalında kütəvi qırğınlardan tərədərək bu yerləri silahlı yolla ələ keçirməyə cəhd etmişdilər. Onun yazığına görə, erməni silahlı birləşmələri ərazidə yaşıyan azərbaycanlıları ucdantutma qırmışdilar. Töredikləri vəhşiliklər nəticəsində 1918-1920-ci illərdə Ermənistanda yaşayan 575 min azərbaycanlının 565 minən öldürülən və ya öz yerlərində qovulmuşdu.

"Erməni millətçiləri Moskvadakı və xaricdəki havadarlarına arxalanaraq vaxtaşırı öz məkrili niyyətlərini həyata keçirməyə çalışmışlar. Ətən əsrin 40-ci illərində Moskvanın, bilavasitə daşnak A.Mikoyanın təşəbbüsü ilə Ermənistanda "Qarabağ hərəkatı" və "Qarabağ komitəsi" yaradılmışdı. 1945-ci ilin payızında Ermənistən KP MK-nin birinci katibi Q.Harutyunov Dağlıq Qarabağ bölgəsinin onlara verilməsi haqqında məsələni qaldırmış və bu barədə Stalinə məktubla müraciət etmişdi. Stalinin dərkənəri ilə məktub Malenkov gəndərilmədi. Erməni şovinistinin həyasiqliğı o yere çatmışdı ki, əgər məsələ müsbət həll olunardısa, onda Qarabağın keçmiş mərkəzi və 1920-ci ilde dağidlış Şuşanın bərpası haqqında hazırlanmış əlavə təkliflər də hökumətə təqdim olunacaqdı. ÜLK(b)P MK-nin o vaxtkı katibi G.M.Malenkov məsələyə dərhal reaksiya verir və məktubu 1945-ci il noyabrın 28-də Azərbaycan K(b)P MK-nin

birinci katibi M.Bağirova rəy üçün göndərir. M.Bağirov dekabrin 10-da (tam məxfi qriflə) ona kəsərlə cavab məktubu yazar. Burada Ermənistən Dağlıq Qarabağla bağlı bütün iddialarının heç bir elmi əsası olmadığı bildirilir, eyni zamanda göstərilir ki, Şuşa istisna olmaqla, Azərbaycan həmin təklifə etiraz etmir, ancaq bir şərtle - Ermənistən SSR-də, Gürcüstən SSR-də və Dağıstan MSSR-də əhalinin əksəriyəti azərbaycanlılar olan, Azərbaycanla həmsəhər, tarixən Azərbaycan torpağı olan ərazilər geri qaytarılsın. Belə tutarlı faktlar qarşısında qalan Kreml rehbəri məsələyə nöqtə qoyub məktubları arxivdə "dəfn" etməyə qərar verir. Lakin erməni fitnekarları yene də dinc dayanırmış, müxtəlif avantürist planlar hazırlayırlar. Növbəti dəfə azərbaycanlıların Ermənistən SSR ərazisindən kütəvi şəkildə köçürülməsi siyaseti ortaya atılır. Bu, azərbaycanlı əhalinin ucdantutma deportasiya edilməsi siyaseti idi. Onu 1948-1953-cü illərdə reallaşdırıbildilər".

N.Məmmədovun bildirdiyinə görə, Azərbaycan xalqına qarşı yönəlmüş bu xəyanətin tarixçisi belə olub: İkinci Dünya Müharibəsinin qızığın çağında - 1943-cü il noyabrın 28-dən dekabrin 1-dək SSR, ABŞ və Ingiltəre rehbərlerinin - Stalin, Ruzvelt və Çörçillin iştirakı ilə keçirilən Tehran konfransında Sovet-İran münasibətləri müzakirə olunarkən erməni diasporu SSRİ Xarici İşlər naziri V.Molotova müraciət edərək, İranda yaşayan ermənilərin "kolxozçu" sözünün əlavə edilməsi siyasi manevrənə başqa bir şey deyildi. 1948-ci il mart ayının 10-da SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 4083 sayılı qərar verdi. Bu qərar Azərbaycan xalqı üçün gözənlənilməz zərəbə idi. Qərara "kolxozçu" sözünün əlavə edilməsi ilə kifayətlənməyərək onların Naxçıvanda da qalmamaları və gelecekdə bu ərazinin Ermənistana birləşdirilməsi haqqında düşünürdürlər..."

deye bildirən alimin vurğuladığına görə, azərbaycanlı əhalisinin Ermənistən SSR ərazisindən kütəvi şəkildə köçürülməsi ilə əlaqədar tədiqatçı-alim Letife Xanım Həsənova maraqlı bir fikir söyləyir və onu tutarlı arqumentlərlə sübut etməyə çalışır. "Arqument yeni sənədin əldə edilməsidir. Həmin sənədə əsasən o, belə müləhizə yürüdür ki, azərbaycanlıların Ermənistən SSR-dən köçürülməsindən əvvəl geniş anti-Azərbaycan təbliğatı aparılıb və müxtəlif şayılər yayılıb, azərbaycanlılara qarşı 43 səciyyəvi fakt qeyde alınıb. Bu mənfur millət Azərbaycan torpaqlarını ələ keçirmək və bu yerlərdən azərbaycanlı əhalini evakuasiya etmək üçün müxtəlif hiyələrden və güclü təbliğat kampaniyasından istifadə etmişdi. Tarix faktlardan məlumdur ki, Rusiya imperatoru I Pyotr Azərbaycana yürüşləri ərefesində ölkəmizin şimal bölgelərində onun imzaladığı manifest yayılmışdı. Rus qoşunlarının, qanıçen Sisiyanovun Gəncəyə hücumu ərefəsində Gəncə əhalisinin arasında təbliğat aparılmışdı. Təbliğat tədbirlərində ermənilər "fealıq" göstermiş, rusları öz həmədarları kimi dəfələrlə dəvət etmişlər.

Hətta ermənilər azərbaycanlıların kütəvi şəkildə köçürülməsi və xaricdəki ermənilərin boşalmış azərbaycanlı evlərində yerləşdirilməsi ilə kifayətlənməyərək onların Naxçıvanda da qalmamaları və gelecekdə bu ərazinin Ermənistana birləşdirilməsi haqqında düşünürdürlər..."

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vəsiyyətinin İnkışafına Dövlət Dəstəyi Fondu maliyyə dəstəyilə çap olunur.